

V. EMAL VƏ TEKNOLOGIYA

UOT 634.8.631.56

AZƏRBAYCANDA YETİŞDİRİLƏN BƏZİ TEXNİKİ ÜZÜM SORTLARINDAN ŞƏRAB İSTEHSALI VƏ KEYFIYYƏT GÖSTƏRİCİLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

M.Ə.HÜSEYNOV¹, T.M.MUSAYEV¹, A.S.ŞÜKÜROV¹, Ş.R.QADAŞOVA¹, Ə.İ.RZAYEVA¹,
Ü.C.AĞAZADƏ¹, L.M.FƏRZƏLİYEVƏ², Ə.B.MİRZƏYEVA², A.X.ƏHMƏDOV¹,
G.İ.ORUCOVA¹, K.Ə.ABASOVA¹

1. Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu,

2. Bakı Dövlət Universiteti

Azərbaycan, Abşeron, AZ0118,

movludh@mail.ru


Araşdırma müəlliflər tərəfindən ölkəmizin müxtəlif torpaq-iqlim şəraitlərində becərilən yerli və introduksiya olunmuş texniki üzüm sortlarından şərab istehsalı və istehsal olunan şərabların fiziki-kimyəvi və sensor analizinin natiçələri öz əksini tapmışdır. Məhsullardan orta nümunələr götürülmüş, tərkibində olan şəkərliyi, turşuluğu və digər əhəmiyyətli göstəricilərin miqdarı müasir və klassik üsullarla təyin edilmiş, lazımi kondisiya toplandıqdan sonra yiğilaraq hər bir sort üzrə müxtəlif variantlarda şərab materialları hazırlanmış və analizlər həyata keçirilmişdir. Belə ki, məqalədə Abşeron, Şamaxı, Cəlilabad və Kürdəmir torpaq-iqlim şəraitlərində becərilən yerli və introduksiya olunmuş Xindoqnı, Rkasiteli, Mədrəsə, Moldova, Həməşərə, Şirvanşahı üzüm sortlarından şərab istehsalı, şirənin, şərabın fiziki-kimyəvi analizləri, o cümlədən degustasiya natiçələri ətraflı şəkildə verilmişdir. Şəkərlərin kütə payı Bayansıra üzüm sortunda 22,0 q/100 sm³, Merlo sortunda 23,5 q/100 sm³, Rkasiteli üzüm sortunun şirəsində 23,0 q/100 sm³, Abşeron şəraitində yetişdirilmiş Mədrəsəda 22,7 q/100 sm³, Xindoqnında 23,0 q/100 sm³, Şirvanşahıda 23,2 q/100 sm³, Moldovada 21,7 q/100 sm³, Şamaxı şəraitində yetişdirilmiş Mədrəsəda 21,3 q/100 sm³, Həməşərada isə 22,2 q/100 sm³ olmuşdur. Turşuluq göstəriciləri isə Bayansıra üzüm sortunda 8,2 q/dm³, Merlo sortunda 5,6 q/dm³, Rkasiteli üzüm sortunun şirəsində 5,3 q/dm³, Abşeron şəraitində yetişdirilmiş Mədrəsəda 5,3 q/dm³, Xindoqnında 5,2 q/dm³, Şirvanşahıda 6,1 q/dm³, Moldovada 6,4 q/dm³, Şamaxı şəraitində yetişdirilmiş Mədrəsəda 6,2 q/dm³, Həməşərada isə 6,3 q/dm³ olmuşdur. pH göstəricisi sortlar üzrə 3,1-3,4 arasında tərədddi etmişdir. Şirə çıxımı sortlar üzrə 73,2-74,8% olmuşdur. Etil spirtinin miqdarı Şirvanşahı üzüm sortundan hazırlanan şərabda 13,8; tünd Şirvanşahı şərabında 16,7; Moldovada 12,7 %/h olaraq müəyyən edilmişdir. Ümumi turşuluq Bayansıra şərabında ən yüksək 7,13 q/dm³, Xindoqnı şərabında isə ən aşağı 4,65 q/dm³ olmuşdur.

Açar sözlər: Yerli üzüm sortları, introduksiya olunmuş üzüm sortları, şirə, milli şərab, keyfiyyət, fiziki-kimyəvi və sensor analiz

Giriş: Ölkəmizdə şərabçılıq sahəsinin inkişaf potensialı nəzəre alınaraq bu istiqamətdə respublikamızda son illər mühüm addımlar atılmışdır. Belə ki, 2001-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən "Üzümçülük və şərabçılıq haqqında" Qanun təsdiq edilmişdir [25]. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2011-ci il tarixli Sərəncamu ilə "2012-2020-ci illərdə

Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Programı” və 2018-ci il 3 may tarixli Sərəncamı ilə “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Programı” təsdiq edilmişdir [26]. Qeyd olunan programlar çərçivəsində ölkədə şərabçılığın inkişaf etdirilməsi, bu sahənin gəlirliliyinin və ixracat potensialının artırılması kimi məqsədlərə nail olunması hədəflənmişdir. Təsdiq olunmuş programlarda hər bir sahə üzrə ayrı-ayrılıqda ümumi inkişaf istiqamətləri müəyyənləşdirilmiş və tədbirlər planı hazırlanmış, plana uyğun olaraq tədbirlər həyata keçirilmişdir.

Respublikamızda son illər üzümünlüklerin sahəsi və məhsul istehsalı artır (şəkil 1) [24].




Şəkil 1. Azərbaycanın üzüm istehsalı, min.ton, 2008-2020

Qrafikdən göründüyü kimi, respublikada 2020-ci ildə 2008-ci ilə nisbətən üzüm istehsalı 2 dəfəyə yaxın artdılmışdır. Məhsuldarlıq bir hektardan 10 sentnerdən çox yüksəlmışdır.

2018-ci ildə şərab ixracının həcmi 2017-ci ilin göstəricisi ilə müqayisədə 75,4% yüksək olmuşdur. 2018-ci ildə şərab ixracatının dəyəri 7,7 mln ABŞ dolları (Rusiya 6,41; Çin 0,39; Belarus 0,17; Ukrayna 0,13; Niderland 0,10; Qırğızistan 0,09; ABŞ 0,03; Gürcüstan 0,02; digər ölkələr 0,37) təşkil etmişdir. Lakin koronavirus (COVID-19) xəstəliyinin yayılması dünya iqtisadiyyatına nəzərəçarpacıq səviyyədə təsir göstərmış və istehsalın zəifləməsi qlobal dəyər zəncirlərində, turizm və əmtəə bazarlarında baş verən mənfi tendensiyalar işgülər aktivliyi xarakterizə edən indikatorlarda geriləmələrə gətirib çıxarmışdır. Aşağıdakı qrafikdə Azərbaycanın şərab ixracatının 1996-2020-ci illəri əhətə edən dəyəri və qiyməti öz əksini tapmışdır (şəkil 2) [21].

Azərbaycanın Şərab ixracatının Dəyəri və Qiyməti, 1996-2020
milyon ABŞ dolları ilə, ABŞ dolları/litrə qiymət; Mənbə: comtrade



Şəkil 2. Azərbaycanın şərab ixracatının dəyəri və qiyməti, 1996-2020

Hazırda ölkəmizdə üzümçülüyün və şərabçılıq sənayesinin qarşısında duran əsas problem bölgələr üzrə üzüm sortlarının ekoloji-coğrafi zonallıq xüsusiyyətlərinin nəzərə alınmaması, nəticədə yerli torpaq-iqlim şəraitinə uyğun olmayan üzüm sortlarından əldə edilən emal məhsulları olduqca aşağı keyfiyyətdə olmasıdır. Odur ki, yerli və xarici üzüm sortlarının bölgələr üzrə düzgün seçilip yerləşdirilməsi, onların ekoloji-coğrafi zonallıq xüsusiyyətlərinin araşdırılmasını və bu xüsusiyyətlərin bir-biri ilə olan əlaqələrinin elmi əsaslandırılması kimi mühüm əhəmiyyətli məsələlərin həllini zəruri etmişdir. 2017-ci ilin məlumatına görə Azərbaycanda ümumilikdə 16088 ha üzüm sahəsi mövcud olmuş və burada becərilən ağ texniki üzüm sortlarının payı 30% və qırmızı texniki üzüm sortlarının payı isə 70% olmuşdur (cədvəl 1) [22].

Cədvəl 1. Azərbaycanda yetişdirilən texniki üzüm sortları, (2017)

Ağ üzüm sortları	30%	Qırmızı üzüm sortları	70%
Rkasiteli	12,0%	Saperavi	17,0%
Bayanşira	4,0%	Mədrəsə	11,0%
Sardone	4,0%	Cabernet sauvignon	12,0%
Mtsvane	2,0%	Syrah	8,0%
Pinot blanc	1,0%	Merlot	8,0%
Digər sortlar	7,0%	Digər sortlar	14,0%

Seçilmiş üzüm sortlarının mexaniki tərkib göstəriciləri, fiziki-kimyəvi, biokimyəvi xassələri, texnoloji parametrlərinin qiymətləndirilməsi şərabçılıq sənayesində qəbul edilmiş standart metodlar üzrə yerinə yetirilmişdir.

Tədqiqatlar zamanı müxtəlif becərmə sistemlərinin, fərqli budama, yüksəkvermə, gübrələmə, torpaq işləmə, sulama və yaşıl əməliyyatların məhsuldarlıq və məhsulun keyfiyyətinə təsiri ilə bağlı araşdırılmalar davam etdirilir.

Təqvim planına uyğun olaraq, şərab materiallarına tələb olunan qulluq işləri və tərkibinin öyrənilməsi ilə bağlı müxtəlif fiziki-kimyəvi təhlillər mütəmadi olaraq davam etdirilmişdir.

Həyata keçirilən tədqiqatların məqsədi respublikamızda emal müəssisələrinin keyfiyyətli yerli xammalla təminatının yaxşılaşdırılması, rəqabətqabiliyyətli milli brendlərin istehsalı, ixrac potensialının yüksəldilməsi üçün vaxtilə dünyada şöhrət qazanmış yüksək keyfiyyətli şərabların istehsalında qiymətli mənbə olan ölkəmizin qədim üzüm sortlarının bərpası və artırılmasıdır.

Qeyd etmək lazımdır ki, müxtəlif bölgələrdə yetişdirilən üzüm sortlarından hazırlanan şərabların özünəməxsus səciyyəvi xüsusiyyətlərinin öyrənilməsi, respublikada üzümçülük və şərabçılığın zəngin tarixini və qədim ənənələrini, qiymətli milli üzüm sortlarının və şərab növlərinin zənginliyinin təbliği, ekoloji təmiz şərabçılıq məhsullarının istehsal texnologiyalarının təkmilləşdirilməsi, təbii kəmturş, kəmşirin və desert şərabların, konyak və digər alkоqollu və alkоqolsuz üzüm məhsullarının yeni istehsal texnologiyalarının işləniləb hazırlanması hazırda sahə üzrə fəaliyyət göstərən mütəxəssislər qarşısında duran ən müümət məsələdir.

Tərəfimizdən ölkəmizin müxtəlif ekoloji-coğrafi bölgələrində yetişdirilən texniki üzüm sortlarından şərab hazırlanması və hazırlanan şərabların orqanoletik və fiziki-kimyəvi göstəricilərinin öyrənilməsi qarşıya qoyulmuşdur. Belə ki, Abşeron torpaq-iqlim şəraitində yetişdirilən Xindoqnu və Rkasiteli, Şamaxıda Mədrəsə və Moldova, Cəlilabadda Həməşəra, Kürdəmirdə yetişdirilən Şirvanşahı üzüm sortlarının məhsullarından orta nümunələr götürülərək, tərkibində şəkərliyi, turşuluğu və digər əhəmiyyətli göstəricilərin texnoloji ehtiyatı müasir cihazlar vasitəsilə təyin edilmiş, lazımı yetişkənlilik çatdıqdan sonra yiğilaraq onların hər birindən nəzərdə tutulan tədqiqatlar planına uyğun olaraq müxtəlif variantlar üzrə şərab materialları hazırlanmışdır [7,10,23].

Azərbaycanda yetişdirilən üzüm sortlarından şərabların istehsalı və keyfiyyət xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı həm elmi-tədqiqat [1,9,11,20], həm də tədris institutlarının [2,3,6,8] əməkdaşları tərəfindən müxtəlif tədqiqat işləri aparılmışdır.

Aparılan tədqiqatlara görə Şərabda 0,8 q/l-ə qədər limon turşusu olur. Şərabda alma turşusu 2 q/l dən çox olduqda xoşa gəlməyən kəskin dad hiss olunur ki, buna da yaşıl turşuluq deyilir. Şərabda onun miqdarı 1,4-1,8 q/l olduqda normal həl sayılsın. Alma turşusu 0,7-0,8 q/l arasında olduqda isə şərabın tərkibindəki turşuluq tamı xoşagələn olmur. Üzüm şirəsində və şərabda aktiv turşuluq ($pH=3,0-4,2$), titrlənən turşuluq isə (şərab turşusuna görə) 5-8 q/dm³ arasında olmalıdır. Süd turşusunun L-forması üzümdə əsasən 0,05 q/l-ə qədər, şərabda isə 5,0 q/l-ə qədər olur. Spirit və alma-süd turşusu qıçqırması zamanı cavan şərablarda 1,5-2 q/dm³-a qədər CO₂ olur. Qırmızı şərablarda normaya görə 100-200 mq/dm³, ən çox 300 mq/dm³-a qədər, ağ şərablarda 700 mq/dm³, tündləşdirilmiş şərablarda isə 200-300mq/dm³ arasında karbon qazı olmalıdır. Folin metodu ilə ölçülən ortalama ümumi polifenol tərkibi qırmızı şərab üçün 216 mq/100 ml və ağ şərab üçün 32 mq/100 ml-dir. Ümumiyyətlə, şərabın əsas komponentlərinin ortalama konsekrasiyaları: su

86%; etanol 12%; qliserol və polisaxaridlər və ya digər iz elementlər 1%; müxtəlif turşular 0,5%; və uçucu birləşmələr 0,5%-dir [1,2,5,6].

Ümumi polifenol miqdarının 2000 ilə 6000 mq/l arasında olduğu təxmin edilir.

Ümumi ekstrakt şərabda vacib xüsusiyyətlərdən biridir. Bu karbohidratların, uçucu olmayan turşuların, fenol, azot və mineral maddələrin, həmçinin qliserin və digər qeyri uçucu çoxatomlu spitolerin (2,3 butilenlikol, sorbit, inozit, mannit) ümumi miqdardır. Gətirilmiş ekstrakt-ümumi ekstraktdan reduksiyadıcı şəkərləri çıxmala alınır. Qalıq ekstrakt (turşusuz)- gətirilmiş ekstraktdan titrəşən turşuluğun çıxılması ilə alınır [12,13,14,15].


Ümumi ekstraktın miqdarı üzüm şirəsinin keyfiyyətini səciyələndirir. Qalıq ekstrakt cavan şərab materialına, gətirilmiş ekstrakt isə hazır şərabçılıq məhsuluna yetişdirilmiş şərabə obyektiv qiymət verilməsinə imkan verir. Ümumi ekstraktı təyin etmə üçün bir neçə üsul mövcuddur. Onlardan daha dəqiqi piknometrik üsul sayılıraq, şərabda bütün uçucu maddələri kənar edərək sonra şərabın həcmini destillə suyu vasitəsilə əvvəlki səviyəyə çatdırmaqla alınmış qarışığın nisbi sıxlığının təyininə əsaslanır [16,17,18,19].

Şərabda ekstrakt faizlə (q/100sm³) yaxud promillə (q/dm³) ifadə olunur. Ekstraktlıq şirədə şərabə nisbətən çox olur. Çünkü ekstraktın (şəkərsiz ekstrakt) bir hissəsi mayalar tərəfindən mənimşənilir və spirit olan mühitdə həllolma xüsusiyyəti pisləşdiyindən çökür.

Yapışqanlanma, filtrasiya, termiki işlənmə və yetişdirilmədə ekstrakt maddələrinin miqdarı azala bilir. Ekstraktın miqdarı üzümün sortundan, torpaq-iqlim şəraitindən və meteoroloji şəraitdən, gilənin yetişgənlik dərəcəsindən, emal üsulundan və şərabın tipindən asılıdır. Ağ turş süfrə şərablarında şəkərsiz ekstraktın miqdarı orta hesabla 22 q/dm³; qırmızı turş şərablarda 30 q/dm³; tünd və desert şərablarda 30-40 q/dm³; ayrı-ayrı hallarda isə 60 q/dm³ və çox ola bilir [3,5,6,7].

Material və metodlar: Tədqiqat üçün Xindoqnu, Rkasiteli, Mədrəsə, Moldova, Həməşəra, Şirvanşahı üzüm sortları, onlardan alınmış şirə, şərab materialları, şərablar, texnoloji işlənmə proses və rejimləri, fiziki-kimyəvi və orqanoletik keyfiyyət göstəriciləri [3,5,7,10], aktiv mədəni quru mayalar obyekt olaraq götürülmüşdür. Tədqiqatlar institutun laboratoriyalarında aparılmışdır. Tədqiqatın aparılma metodologiyası qarşıya qoyulan vəzifələrə kompleks yanaşmaya əsaslanmış, müxtəlif texnoloji faktorların, o cümlədən üzümün yetişdirilməsinin aqrotexniki üsullarından [1,8,9,11] başlamış ağ və qırmızı şərabların hazırlanması və keyfiyyət xüsusiyyətlərinin öyrənilməsini əhatə edir [12,13,14,16]. Texnoloji mərhələlər zamanı proseslərin optimal rejimlərinin dəqiqləşdirilməsi üçün şərab materiallarının əsas tərkib komponentlərinin öyrənilməsi üzrə kompleks fiziki-kimyəvi araşdırılmalar həyata keçirilmişdir (şəkil 3) [3,10,18,19].

Araşdırında ağ və qırmızı şərabların keyfiyyətinin ayrı-ayrı fiziki-kimyəvi tərkib göstəricilərindən asılılıq vəziyyətinin riyazi-statistik analizi aparılmışdır.



Şəkil 3. Araşdırma və emal prosesləri

a) Tənəklərə optimal yük normasının verilməsi; b) Təcrübə sahələrində bitki mühafizə əməliyyatları; c) Tarla refraktometri ilə üzümün yetişməsinə nəzarət; d,e) Üzüm sortlarının mexaniki göstəricilərinin qiymətləndirilməsi; f,g,h) Üzüm sortlarının fiziki-kimyəvi göstəricilərinin qiymətləndirilməsi; i,j) Üzüm sortlarının emala qəbul edilməsi (daraq ayırma, preslama və s.); k) Məsərasiya və fermentasiya prosesləri; l) Hazır şərabların kolleksiyaya daxil edilməsi; m,n) Şərab nümunələrinin dequstasiya prosesi

Nəticələr və müzakirə. Ölkəmizin müxtəlif bölgələrində yetişdirilmiş yerli və introduksiya olunmuş texniki üzüm sortlarından "Üzümün emalı və şərəbin texnologiyası" şöbəsinin əməkdaşları tərəfindən hazırlanan şərab nümunələrinin orqanooleptik xüsusiyyətləri [4,5,7] Üzümçülüklük və

Şərabçılıq Elmi-Tədqiqat İnstututunun Dequstasiya Komissiyası tərəfindən qiymətləndirilmişdir. Şərabların qiymətləndirilməsi Beynəlxalq Üzüm və Şərab Təşkilatı (OIV) tərəfindən təklif edilmiş 100 ball sistemi üzrə aparılmışdır. Sədr, katib və 5 üzvdən ibarət olan komissiya tərəfindən aq və qırmızı süfrə və desert şərablar kateqoriyalara aid olan nümunələr test edilmişdir.

Müxtəlif bölgələrdə yetişdirilən yerli və introduksiya olunmuş üzüm sortlarının məhsullarından orta nümunələr götürülərək, tərkibində şəkerliyi, turşuluğu və digər əhəmiyyətli göstəricilərin texnoloji ehtiyatı müasir cihazlar vasitəsilə təyin edilmişdir (cədvəl 2).

Cədvəl 2. Üzüm sortları üzrə şirələrin kimyəvi tərkibi

s/s	Üzüm	Şəkərlərin kütlə payı, g/100 sm ³	Titrənən turşuluq g/dm ³	Fəal turşuluq pH	Laboratoriya şəraitində şirə çıxımı, %-la	SHQM/turş.
1	Bayanşirə*	22,0	8,2	3,4	74,2	28,4
2	Madrasa** + Merlo**	23,3	5,9	3,3	74,3	41,0
3	Merlo**	23,5	5,6	3,2	74,0	46,6
4	Rkasiteli*	23,0	5,3	3,2	73,8	47,5
5	Madrəsə*	22,7	5,3	3,3	74,0	43,9
6	Xindoqnu*	23,0	5,2	3,1	73,2	45,8
7	Şirvanşahı	23,2	6,1	3,2	73,6	41,8
8	Moldova*	21,1	6,4	3,1	74,8	34,4
9	Madrəsə**	21,7	6,2	3,3	74,6	35,8
10	Həməşəra	22,2	6,3	3,4	74,6	36,9

Qeyd: *Abşeron şəraitində yetişdirilmiş; **Şamaxı şəraitində yetişdirilmiş.

Şərab nümunələrinin fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsi üçün klassik və müasir üsullarla analizlər həyata keçirilərək tədqiqatlar aparılmışdır (cədvəl 3).

Cədvəl 3. Öyrənilən üzüm sortlarından hazırlanın şərabların keyfiyyət göstəriciləri

Nö	Tərkib göstəriciləri	Bayanşirə*	Madrasa**+ Merlo** (l/l)	Merlo**	Rkasiteli	Madrəsə*	Xindoqnu	Şirvanşahı	Şirvanşahı***	Moldova	Madrəsə**	Həməşəra
1	Spirt %	13.0	13.5	14.0	13.6	13.5	13.6	13.8	16.7	12.7	13.0	13.3
2	Şəkar g/l	0.14	0.27	0.31	0.22	0.24	0.23	0.25	15.0	0.3	0.25	0.28
3	Ümumi turşuluq g/l	7.13	4.88	4.87	4.90	4.88	4.65	5.0	5.2	5.5	5.2	5.2
4	Ücүucu turşuluq g/l	0.3	0.76	0.23	0.35	0.57	0.47	0.4	0.42	0.24	0.21	0.11
5	SO ₂ mg/l	-	-	3.2	3.0	3.3	3.1	3.2	3.4	3.2	3.2	3.1
6	Alma turşusu g/l	0.31	0.06	0.8	1.0	0.7	0.6	0.05	0.4	0.32	0.23	0.07
7	Süd turşusu g/l	0.01	1.31	0.54	0.01	1.23	1.21	0.6	0.5	0.6	0.9	1.0
8	Çaxır turşusu g/l	3.97	1.86	0.4	3.3	1.88	1.78	1.8	1.2	1.7	1.35	2.0
9	Limon turşusu g/l	0.02	0	0.02	0.01	0.01	0.02	0.01	0.02	0.02	0.02	0.02
10	pH	3.08	3.18	3.19	3.4	3.3	3.4	3.2	3.4	3.2	3.4	3.4
11	Piroüzüm turşusu g/l	0.01	0	0	0.01	0	0	0	0.01	0	0	0
12	Ca mg/l	55	61	76	54	75	74	75	72	74	76	76
13	Dequstasiya qiyməti, bal	92	93	92	87	92	92	92	94	85	95	95

Qeyd: *Abşeron şəraitində yetişdirilmiş üzümdən hazırlanmış; **Şamaxı şəraitində yetişdirilmiş üzümdən hazırlanmış; ***Şirvanşahı sortundan hazırlanmış tünd şərab.

Tədqiqat işləri zamanı müasir analiz üsullarından istifadə edilərək əvvəlcə sortlar üzrə üzümün şirəsində şəkərlilik və turşuluğun miqdarı müəyyən edilmişdir. Belə ki, şəkərlərin kütłə payı Bayanşırə üzüm sortunda $22,0 \text{ q}/100 \text{ sm}^3$, Merlo sortunda $23,5 \text{ q}/100 \text{ sm}^3$, Rkasiteli üzüm sortunun şirəsində $23,0 \text{ q}/100 \text{ sm}^3$, Abşeron şəraitində yetişdirilmiş Mədrəsədə $22,7 \text{ q}/100 \text{ sm}^3$, Xindoqnda $23,0 \text{ q}/100 \text{ sm}^3$, Şirvanşahda $23,2 \text{ q}/100 \text{ sm}^3$, Moldovada $21,7 \text{ q}/100 \text{ sm}^3$, Şamaxı şəraitində yetişdirilmiş Mədrəsədə $21,3 \text{ q}/100 \text{ sm}^3$, Həməşərada isə $22,2 \text{ q}/100 \text{ sm}^3$ olmuşdur.

Turşuluq göstəriciləri isə Bayanşırə üzüm sortunda $8,2 \text{ q}/\text{dm}^3$, Merlo sortunda $5,6 \text{ q}/\text{dm}^3$, Rkasiteli üzüm sortunun şirəsində $5,3 \text{ q}/\text{dm}^3$, Abşeron şəraitində yetişdirilmiş Mədrəsədə $5,3 \text{ q}/\text{dm}^3$, Xindoqnda $5,2 \text{ q}/\text{dm}^3$, Şirvanşahda $6,1 \text{ q}/\text{dm}^3$, Moldovada $6,4 \text{ q}/\text{dm}^3$, Şamaxı şəraitində yetişdirilmiş Mədrəsədə $6,2 \text{ q}/\text{dm}^3$, Həməşərada isə $6,3 \text{ q}/\text{dm}^3$ olmuşdur.

pH göstəricisi sortlar üzrə $3,1-3,4$ olaraq norma daxilində tərəddüd etmişdir.

Şirə çıxımı sortlar üzrə $73,2-74,8\%$ olmaqla qənaətbəxş səviyyədə formalaşmış və ən yüksək nəticəni Moldova sortu, ən aşağı nəticəni isə Xindoqnu sortu göstərmüşdür.

SHQM/turşuluq nisbətlərinin qənaətbəxş səviyyədə olduğu müəyyən edilmişdir.

Aparılan analizlərin nəticələrinə görə etil spirtinin miqdarı Rkasiteli üzüm sortundan hazırlanan şərabda $13,0\%/\text{h}$; Abşeron şəraitində yetişdirilmiş Mədrəsədən alınan şərabda $13,50$; Xindoqnda $13,6$; Şirvanşahda $13,8$; tünd Şirvanşahı şərabında $16,7$; Moldovada $12,7$; Şamaxı şəraitində yetişdirilmiş Mədrəsədə $13,0$; Həməşərada isə $13,3 \text{ \%}/\text{h}$ olaraq müəyyən edilmişdir. Ümumi turşuluq Bayanşırə üzüm sortundan alınan şərabda aparılan analizlərin nəticələrinə görə ən yuxarı $7,13 \text{ q}/\text{dm}^3$, Xindoqnu şərabında isə ən aşağı $4,65 \text{ q}/\text{dm}^3$ olmuşdur. Uçucu turşuların miqdarı Rkasiteli üzüm sortundan hazırlanan şərabda $0,35$; Moldovada $0,24 \text{ q}/\text{dm}^3$ olaraq müəyyən edilmişdir.

Kükürd 4-oksidin miqdarı müxtəlif şərablarda aparılan analizlərin nəticələrinə görə $3,0$ ilə $3,4 \text{ mg/l}$ arasında tərəddüd etdiyi müəyyən edilmişdir.

Şəker qalığının miqdarı, ümumi ekstrakt, pH-in miqdarı və dequstasiya nəticələri standartlara və ədəbiyyat məlumatlarına uyğun olaraq təyin edilmiş və müqayisə edilmişdir.

Səlimov (2019) və başqalarının [11] əldə etdiyi nəticələrə görə də torpaq iqlim şəraiti Mədrəsə üzüm sortundan alınan məhsulun keyfiyyətində mühüm rol oynayır. Bizim aldığımız nəticə də bununla uyğunluq təşkil edir. Şamaxı şəraitində yetişdirilən Mədrəsə üzümündən hazırlanan şərəbin orqanoleptik göstəricilərinin Abşeron şəraitində yetişdirilənə nisbətən yüksək olduğu müəyyən edilmişdir. Bu da Mədrəsə üzümündən hazırlanan şərəbin fenol birləşmələrinin, dad və ətir verən maddələrin və digər əhəmiyyətli komponentlərin optimal səviyyədə formalaşmasında texnoloji proseslərlə yanaşı, torpaq-iqlim şəraitinin də mühüm rol oynadığından xəbər verir.

Kürdəmir, Şamaxı, Cəlilabad və Abşeron şəraitində yetişdirilən yerli və introduksiya

olunmuş üzüm sortlarında şəkərin kütłə payı $21,1-23,5 \text{ q}/100 \text{ sm}^3$, titrənən turşuluq $5,2-8,2 \text{ q}/\text{dm}^3$, pH $3,1-3,4$, laboratoriya şəraitində şirə çıxımı $73,2-74,8 \text{ \%}$, yetişmə indeksinin isə $28,4-47,5$ intervallarında tərəddüd etdiyi müəyyən edilmişdir ki, bu da həmin üzüm sortlarının yüksək keyfiyyətli süfrə şərablarının hazırlanması üçün qiymətli xammal mənbəyi olduğunu göstərir. Kürdəmir bölgəsində yetişdirilən Şirvanşahı texniki üzüm sortundan hazırlanmış desert şərabda $16,7\%$ etil spirti, 15 g/l şəkər olduğu müəyyən edilmişdir ki, bu da onun dad tam keyfiyyətlərinin yüksək olmasına təmin etmiş və dequstasiya nəticəsində 94 balla qiymətləndirilmişdir. Şirvanşahı texniki üzüm sortundan hazırlanmış qırmızı süfrə şərabında isə $13,8\%$ etil spirti, $0,25 \text{ g/l}$ şəkər qalığı təyin edilmişdir. Həməşərə üzüm sortundan hazırlanmış şərabda $13,3\%$ etil spirti, $0,28 \text{ g/l}$ şəkər qalığı, $5,2 \text{ g/l}$ ümumi turşuluq, pH-in miqdarı isə $3,4$ olaraq müəyyən edilmiş, dequstasiya qiyməti isə 95 ball olmuşdur. Ümumiyyətlə hazırlanmış süfrə şərablarının keyfiyyətinin müasir metodlarla analizi və təhlili nəticəsində müxtəlif şərablarda etil spirti $12,7-14,0\%$, şəkər qalığı $0,14-0,31 \text{ g/l}$, ümumi turşuluq $4,65-7,13 \text{ g/l}$ və pH-in miqdarının $3,08-3,40$ arasında olduğu təyin edilmiş, dequstasiya qiymətləri isə $87-95$ ball arasında olmuşdur. Müxtəlif torpaq-iqlim şəraitlərində yetişdirilən üzüm sortlarının xarakterik ekoloji-coğrafi zonallıq xüsusiyyətlərinin öyrənilməsi, fərqli terroirə sahib olan, coğrafi göstəricilərinə görə tanınan rəqabətqabiliyyətli milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi baxımından çox əhəmiyyətlidir. Beləliklə, müəyyən edilmişdir ki, tədqiqata cəlb olunan üzüm sortlarından hazırlanan şərabların tərkibindəki komponentlər lazımlı səviyyədə formalaşmışdır. Təsviyyə olunan üzüm sortlarından yüksək keyfiyyətli şərabların hazırlanma texnologiyası əsasında normativ-texniki sənədlər işlənib hazırlanmış və müvafiq təşkilatlara təqdim olunmuşdur.

ƏDƏBİYYAT

1. Azərbaycan ampelografiyası, I cild / V.M. Quliyev, T.M. Pənahov, M.R. Qurbanov [və b.] - Bakı: «Müəllim» nəşriyyatı, - 2017. - 736 s.
2. Əhmədov, Ə.İ. Azərbaycan üzümündən qidalı ərzaq məhsulları, monoqrafiya / Ə.İ.Əhmədov; Bakı: «Azərnəşr», - 2009. - 266 s.
3. Fətəliyev, H.K. Şərabın texnologiyası / H.K. Fətəliyev. - Bakı: Elm, - 2011. - 596 s.
4. Mikayılov, V.Ş. Qida məhsullarının dequstasiyası / V.Ş.Mikayılov; - Bakı: "Kooperasiya" nəşriyyatı, 2012. - 384 s.
5. Mikayılov, V.Ş. Qida məhsullarının ümumi texnologiyası / V.Mikayılov, E.Fərzəliyev; - Bakı: Kooperasiya, - 2018. - 832 s.
6. Nəbiyev, Ə.Ə. Qida məhsullarının biokimyası / Ə.Ə.Nəbiyev, E.Ə.Moslemzadeh; - Bakı: Elm, - 2008. - 444 s.
7. Pənahov, T.M, Üzümün saxlanması, qurudulması və emali texnologiyası / T.M.Pənahov, M.Ə.Hüseynov - Bakı: "Adiloğlu" nəşriyyatı, - 2019. - 348 s.
8. Şərifov, F.H. Üzümçülük / F.H. Şərifov; - Bakı: Şərq-Qərb, 2013. - 584 s.
9. Şükürov, A.S. Müxtəlif ekoloji şəraitdəki üzüm sortlarının aqrobiooji və təsərrüfat-texnoloji xüsusiyyətlərinin öyrənilməsi. // Aqrar elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün

dissertasiya işinin avtoreferatı, Bakı: 2016, 26 s.

10. Tahirov, Ş.A., Azərbaycanın torpaq-iqlim şəraitində yetişən üzüm sortlarından süfrə şərablarının istehsal texnologiyasının əsasları, I hissə / Ş.A.Tahirov, M.Ə.Hüseynov - Bakı: "Müəllim" nəşriyyatı, - 2020. - 136 s.
11. Üzümçülükde innovativ differensial texnologiyalar və risklər / V.S. Səlimov, M.Ə. Hüseynov, A.S. Şükürov [və b.] - Bakı: «Müəllim» nəşriyyatı, - 2019. - 357 s.
12. Valuyko, G.G. Teknologicheskie pravila vinodeliya 2 t,t / G.G.Valuyko, B.A.Zagoruyko // Simferopol: Tavrida. - 2006, Tom 1, - 488 c.
13. Makarov, A.C. Особенности изменения фенольного комплекса винограда сортов селекции института Магарач в системе «Виноград-виноматериал-игристое вино / A.C.Makarov, E.N.Yakimenko, N.M.Ageevo. // Ялта:- Виноградарство и виноделие, - Магарач: - 2018. №4 - с.91-93.
14. Panašuk, A.L. Мономерные формы антоцианов вин из винограда Донских автохтонных сортов / A.L.Panašuk, E.I.Kuz'mina, L.I.Rozina, [i.dr.] // Москва: - Виноделие и виноградарство, - 2016. №2, - с. 14-17.
15. Pytel', I.F. Реализация моделей селекционных сортов винограда технического направления / I.F.Pytel', V.A.Volynki, N.P. Oleynikov//ГБУ ННИИВИВ Магарач- Виноградарство и виноделие, 2015. №3, с. 74-75.
16. Современное методическое обеспечение технохимического контроля в виноделии / Н.С.Аникина, В.Г.Гержикова, Ю.Д.Погорелов [и др.] // Магарач: - Виноградарство и виноделие, -2018. № 4- с. 78-79.
17. Troshin, L.P. Ampelograficheskiy skrininng gенофонда винограда / L.P. Troshin, D.N. Magradze; - Krasnodar: KGAU, - 2013. - 120 c.
18. Chernousova, I.B., Полифенолы винограда— пищевые функциональные ингредиенты тихих столовых и игристых вина / I.B.Chernousova, G.P.Zaytsev, Yu.B.Griшин,[и др.] // «Магарач» Виноградарство и виноделие, - Магарач: -2018. №4- с.93-95.
19. Якименко, Е.Н. Особенности витаминного и аминокислотного состава виноматериалов из красных сортов и клонов винограда / Якименко Е.Н., Агеева Н.М., Бирюкова С.А // Москва: -Виноделие и виноградарство, - 2018. №4 - с. 36-40.
20. Amanov, M.V., Salimov, V.V., Musayev, M.K. Azerbaijan native varieties of grapevine (Magradze D., Rustioni L., Turok J., Scienza A., Failla O. Caucasus and Northern Black Sea Region Ampelography) / M.V. Amanov, V.V. Salimov, M.K. Musayev; Vitis, Journal of Grapevine Research, Germany, - 2012. – pp. 89-168.
21. AAWE. (2021, Sentyabr 16). Tag archive: Azerbaijan. Retrieved from wine-economics: <https://www.wine-economics.org/tag/azerbaijan/>.
22. AAWE. (2020, April 13). Tag archive: Azerbaijan. Retrieved from wine-economics: <https://www.wine-economics.org/tag/azerbaijan/>.
23. <http://wine-grape.gov.az> Yerli üzüm sortları və şərabçılıq məhsulları portalı.
24. <http://www.azstat.org>, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi.
25. <http://www.e-qanun.az/framework/1021>, Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu.
26. <https://president.az/articles/28381/print>, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Programı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.

ПРОИЗВОДСТВО ВИНА ИЗ НЕКОТОРЫХ ТЕХНИЧЕСКИХ СОРТОВ ВИНОГРАДА ВЫРАЩЕННЫХ В АЗЕРБАЙДЖАНЕ И ОЦЕНКА ИХ КАЧЕСТВЕННЫХ ПОКАЗАТЕЛЕЙ

М.А.Гусейнов, Т.М.Мусаев, А.С. Шукров, Ш.Р.Гадашова, А.И. Рзаева, У.С.Агаев,
Л.М.Фарзалиева, А.Б.Мирзаева, А.Х.Ахмедов, Г.И.Оруджова, К.А.Абасова
Научно Исследовательский Институт Виноградарства и Виноделия
Бакинский Государственный Университет

В исследовании отражены результаты физико-химического и органолептического анализа виноделия и производства вин из местных и интродуцированных технических сортов винограда, выращенных авторами в различных почвенно-климатических условиях страны. Из продуктов были взяты средние пробы. Количество сахара, кислотность и другие важные показатели были определены современными и классическими методами. После сбора необходимой кондиции, виноматериалы были приготовлены и проанализированы в разных вариантах для каждого сорта. Так как, в статье подробно рассказывается о производстве вина из местных и интродуцированных сортов винограда Инду, Ркасители, Медресе, Молдова, Хамашара, Ширваншахи, выращенных в почвенно-климатических условиях Абшерона, Шамахи, Джасалабада и Кюрдамира, то даны результаты дегустаций и физико-химических анализов сока и вина. Массовая доля сахара в винограде у сорта Баяншира 22,0 г/100 см³, сорт Мерло 23,5 г/100 см³, сока винограда Ркасители 23,0 г/100 см³, Мадраса, выращенного в условиях Апшерона- 22,7 г/100 см³, Хиндогни -23,0 г/100 см³, Ширваншахи - 23,2 г/100 см³, Молдове - 21,7 г/100 см³, Медресе, выращенном в Шамахе - 21,3 г/100 см³, Хамашаре - 22,2 г/100 см³. Показатели кислотности составляют 8,2 г/дм³ у сорта винограда Баяншира, 5,6 г/дм³, сорт Мерло, 5,3 г/дм³ у виноградного сока Ркасители, 5,3 г/дм³ у сорта Мадраса, выращенного в условиях Абшерона- 5,2 г/дм³ у сорта Хиндогни- 6,1 г/дм³ Ширваншахи, 6,4 г/дм³ в Молдове, 6,2 г/дм³ в Медресе, выращенном в Шамахе, и 6,3 г/дм³ в Хамашаре. РН варьировал от 3,1 до 3,4 по различным сортам. Выход сока по сортам составил 73,2-74,8%. Количество этилового спирта в вине из винограда сорта Ширваншахи - 13,8, в темном вине Ширваншахи - 16,7, и в Молдове было определено на уровне 12,7 %/h. Общая кислотность была самой высокой у вина Баяншира 7,13 г/дм³, а самой низкой - у вина Хиндогни 4,65 г/дм³.

Ключевые слова: местные сорта винограда, интродуцированные сортавинограда, сок, национальное вино, качество, физико-химический и органолептический анализ

PRODUCTION OF WINE FROM SOME OF TECHNICAL GRAPE VARIETIES GROWN IN AZERBAIJAN, AND ASSESSMENT OF THEIR QUALITY INDICATORS

М.А.Huseynov, T.M.Musayev, A.S.Shukrov, Sh.R.Gadashova, A.I.Rzayeva,
U.D.Agaev, L.M.Farzalieva, A.B.Mirzaeva, A.Kh.Akhmedov, G.I.Orudjova, K.A.Abasova
Scientific Research Institute of Viticulture and Winemaking
Baku State University

The study reflects the results of the physicochemical and organoleptic analysis of winemaking and the production of wines from local and introduced technical grape varieties grown by the authors in various soil and climatic conditions of the country. Average samples were taken

from the products. The amount of sugar, acidity and other important indicators have been determined by modern and classical methods. After collecting the necessary condition, the wine materials were prepared and analyzed in different versions for each variety. So that, the article tells in detail about the production of wine from local and introduced grape varieties Khindogni, Rkasiteli, Madrasa, Moldova, Hamashara, Shirvanshahi, grown in the soil and climatic conditions of Absheron, Shamakhi, Jalilabad and Kurdamir, the results of tasting and the results of physical and chemical analysis of juice and wine. Mass fraction of sugars in grapes of Bayanshira variety 22.0 g/100 cm³, in Merlot variety - 23.5 g/100 cm³, in Rkasiteli grape juice - 23.0 g/100 cm³, in Madrasa which grown under Absheron conditions - 22.7 g/100 cm³, in Khindogni - 23.0 g/100 cm³, in Shirvanshahi - 23.2 g/100 cm³, in Moldova - 21.7 g/100 cm³, in Madrasah grown in Shamakhi - 21.3 g/100 cm³, in Hamashara - 22.2 g/100 cm³. The acidity indices are 8.2 g/dm³ for the Bayanshira grape variety, 5.6 g/dm³ for the Merlot variety, 5.3 g/dm³ for the Rkasiteli grape juice, 5.3 g/dm³ for the Madrasa variety grown under the conditions of Absheron, 5.2g/dm³ in the Khindogni variety, 6.1 g/dm³ in Shirvanshahi, 6.4 g/dm³ in Moldova, 6.2 g/dm³ in Madrasah grown in Shamakhi, and 6.3 g/dm³ in Hamashara. PH ranged from 3.1 to 3.4 for different varieties. The yield of juice by varieties was 73.2-74.8%. The amount of ethyl alcohol in the wine from the Shirvanshahi grape variety is 13.8, in the dark wine of Shirvanshahi 16.7, and in Moldova grape variety it was determined at the level of 12.7 %/h. The total acidity was highest for Bayanshira wine 7.13 g/dm³, and the lowest for Khindogni wine 4.65 g/dm³.

Key words: local grape varieties, introduced grape varieties, juice, national wine, quality, physicochemical and organoleptic analysis.